

IV BÖLME

MÜASİR DÖVRDƏ MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRILMASININ PEDAQOJİ ASPEKTLƏRİ

MƏTN PRAQMATICASINDA FON BİLİYİ PROBLEMİ

Musavi Samira Elçin

Azərbaycan Dillar Universiteti, Bakı şəhəri, Azərbaycan

musavi.samira@mail.ru

Açar sözlər: bilik strukturu, mətn, pragmatika, fon biliyi, diskurs, kontekst

Koqnitivistlərin əksəriyyətinə görə, bilik insan beynindəki əqli sfera daxilində konseptlər, təsvirlər, analogiyaları və elementlər arasında əlaqları özündə etihad edən mental göstəricilərdən ibarətdir.

Qeyd olunur ki, bilik formasız bir bütöv deyil və konkret informasiya bloklarını ifadə etmək üçün yaradılır, bu da "biliyiñ strukturu" termininin istifadəsinə şərtləndirir. Bu termin müxtəlif adlarla ifadə olunur: "ensklopidik bildik", "bilik formatı", "fon biliyi" və s. Biliyiñ bir çox növü var, lakin biz bu növləri 2 böyük qrup daxilində təsnif edə bilərik.

1) Linqvistik bilik

2) İnsan beynində dünya haqqında öz əksini tapmış qeyri-linqvistik bilik

"Biliyiñ strukturu" anlayışı koqnitiv üslub, xüsusişlər də mətnin anlaşılmaması üçün vacib əhəmiyyətə malikdir. Mətn özündə ifadə olunan informasiyanın başa düşülməsinə və anlaşılmamasına yönələn məqsədyönlü koqnitiv əlaqəyət kimi nəzərdən keçirilir. Mətnin anlaşılmış prosesi mətnin arxasında duran məlumat barədə hipotetikanın üzə çıxarılması və onun təsdiqlənməsi ilə həyata keçir. Koqnitiv dilçiliyin tərəfdarlarına görə, bu proses anlama ilə əlaqəli, konkret modullar çərçivəsində reallaşmalıdır. Anlama üçün lazımlı olan şartlara aşağıdakılardan daxildir:

1. Dil biliyiñ istifadəsi

2. Hipotetik anlanımları üzə çıxarmaq və təsdiqləmək

3. Mətnin "model dünyasını" yaratmaq

4. Müəllifin niyyətini, başqa sözlər, mətndə əslində hansı məlumatı vermək istədiyini üzə çıxarmaq

5. Adresant ilə adresatın daxili dünyaları arasındaki əlaqəni qurmaq

Son zamanlarda aparılan müşahidələrə görə mətn pragmatikasında məlumatın oxucuya çatdırılması üçün üslubi vasitələr çox ənənəvi bir rol oynayır. Bunu nəzərə alaraq deyə bilərik ki, linqvistik vahidlər bilik strukturunun müxtəlif növlərini ifadə etməyə məqsədlərlər. Qeyd olunan bu vasitələr mətndə pragmatik funksiya rələnət oynayır. Başqa sözlər desək, mətndə gizlənən əsl informasiyanı aktivləşdirməyə şərait yaradır. Burada "aktivləşdirmək" ifadəsi bilik strukturunu ifadə etməyə yönələn verbal siqnalların təsiri altında nitq prosesi zamanı insan beynində müəyyən hissələrin hərəkətə golması kimi başa düşülür.

Son dövrlərdə mətn dilçiliyində mətnin linqvistik aspektləri ilə yanaşı, həmçinin qeyri-linqvistik faktorlar, xüsusişlər, də, həm mətni sosial comiyyyətdə istifadə edən dil dəşyicilərinin rolu tədqiqatçıların diqqət mərkəziniñ əvvəlmişdir. Bu sahə semantika, sosiolinqvistika, mətn dilçiliyi, diskurs təhlili və pragmatika elmləri ilə sıx əlaqəlidir [2, s.37].

Praqmatika dilçilik elminin bir hissəsi olub mətn dilçiliyində özünəməxsus bir yer tutur. Praqmatikada əsas diqqət implisit mənəvaya yönəlir, çünkü sözü gedən mənənnin dil strukturunu vasitəsi ilə ifadə olunması nəyin nəzərdə tutulduğunu və nəyin anlaşıldığını bilməyi tələb edir. Beləliklə, linqvistik praqmatika dil, mənə və kontekst anlayışlarını özündə etihad edir. Qeyd etməliyik ki, kontekstdə söz, söz grupları, cümlə ilə yanaşı, mətn də müəyyən mənəvaya sahib olmalıdır.

Van Deyk isə kontekst anlayışına onun iştirakçılarını, onların məqsədlərini, kontekstin həyata keçdiyi məkəmə və fon biliyiñ vacib faktorlar kimi aid edir [6, s.105].

Müəllifin məqsədi və niyyəti vacib faktorlardan olub, dilçilik elminə funksional-praqmatik yanaşma ilə bağlı tədqiqatlırlarda araşdırılır. Umberto Eco "The Role of the Reader" və "The Limits of Interpretation" "niyyət" anlayışını "müəllifin niyyəti", "oxucunun niyyəti" və "mətnin arxasında gizlənən niyyət" kimi ayrıraq izah edir [5, s.120]. Birinci kitabında o, oxucunun hər hansı bir mətni oxuyarkən mənə yaratmaq

bacarılığını analiz edir. O, mətnədəki mənənin yalnız mətnin strukturunu hesabına deyil, həm də qarşılıqlı təsirə asaslananaraq mənə yaranan və mənə çıxaran oxucunun anlama bacarığı sayəsində hasil olduğu fikrinə asaslı arqument göstərir. Tədqiqatçı mətnin kommunikasiya prosesi ərzində əvvəlcədən qarşıya qoyulmuş anlama məhdudiyyətlərinə görə müəyyən məqsəd qazandığını qeyd edir [5, s.110]. Onun fikrinə görə, hər hansıa verilmiş mətnin məhdud sayıda məntiqli və uyğun interpretasiyaları ola bilər.

Mətnin anlaşılmışında fon biliyi şəhəriyətə dərəcədə rol oynayır. Formal baxımdan mətnin mənəsi müəyyən linqvistik elementlərdə mövcud olur və adresat tərəfindən ekspansiv şəkildə ifadə olunan mühürlü leksik, grammatik və üslubi vəsitələrin köməyi ilə başa düşülür. Lakin mətni yaranan şəxsin nəzərində tutduğu implisit mənə issa yuxarıda qeyd olunan linqvistik elementlərlə tam şəkildə aydın olmur, çünki adresant tərəfindən yaradılan mətn müəyyən mədəniyyət daxilində ümumi fon biliyi sayəsində başa düşmədə məhdudiyyətlərlə qarşlaşmayan diskurs iştirakçılarının günümüne asaslanan güzil anlanmanın möhsuludur. Mətnin anlaşılmışına bu nüqtəyə-nazardan yanaşma konkret mental modellərə nəzər yetirməyi tələb edir. [4, s.45].

Mətn və diskurs bir-biri ilə sıx əlaqəlidir. Bəzi dilçilərə görə, diskursun hasil olması şəxs tərəfindən mətnin yaradılması prosesində baş verir. Belə bir fikir diskurs və mətn anlayışlarını fərqləndirməyi şərtləndirir. Bəs ki, əgər mətn son nöticədir, diskurs isə mətnin yaranması prosesi kimi dəyərləndirmək olar. Mətn konkret bir fəaliyyətinə möhsul olduğu halda, diskurs anlayışı daha mürskək təbiətə malikdir. Diskurs öyrənmək üçün danişanın niyyətini və fikrini açmaq lazımdı yəni, danişanın aydın linqvistik formaların arxasında güzil şəkildə mövcud olan niyyətini və nəyi demək istədiyini bilməliyik. Bunun üçün də qəbul edən şəxs üçün fon biliyinin rəlu dəmlətməzdür.

Mətn ünsiyyət üçün çox vaxt formal konstruksiya rolunu oynayır, diskursa isə mental proseslər səviyyəsində yanaşılır. Başqa sözlə, diskurs mətnin arxasında mövcud olan qeyri-linqvistik faktorlarla əlaqəlidir. Müəyyən bir təyinəcisi ifadənin davamlı istifadəsi fon biliyinin və ya danişan və dinləyən arasında mətnədə açıq şəkildə özünü bürüzə verməyən ortaq təcrlübünün olduğunu ifadə edir [3, s.84].

"Now, I've always has a clear view about immigration. I believe that immigration has brought significant benefits to Britain, from Polish heroes who fought for us during the war to West Indians who helped us to rebuild afterwards; from those who've come to our shores seeking a safe heaven, from persecution, to those who've come to make a better life for themselves and their families and, in the process, have enriched our society by working hard, taking risks and creating jobs and wealth for the whole country" [1, s.72].

Yuxarıda qeyd olunan mətnin müəllifi istifadə etdiyi "Britain", "us", "our shores", "our society" və "the whole country" ifadələri arasındaki güzil əlaqələrin dinləyicilər onların koqnitiv bacarıqları sayəsində anlaşıqli və aydın olub olmamasını göstərməyə çalışır. Baxmayaraq ki, burada ümumi informasiya şəxs əvəzliyi "us", yiyəlik əvəzliyi "our" və müəyyən artıklı "the" ifadələrinin köməyi ilə reallaşır, cəm formanın istifadə olunması mətnədə açıq şəkildə özünü göstərməyən, lakin oxucuda mövcud olan fon biliyini ifadə edir. Beləliklə, mətnaltı mənənin anlaşılmışındaki çətinlik aradan qalxır.

Ədəbiyyat

1. Mammadov, A. Studies in Text and Discourse/ Mammadov, A.-Azerbaijan University of Languages,- 2017.-p.108 .
2. Beaver, D. Presuppositions and Assertions in Dynamic Semantics/ Beaver, D-University of Edinburgh,- 1995.- p.250
3. Kadmon, N. Formal Pragmatics/ Kadmon, N. -Blackwell Publishers,-2001.-p.436
4. Kartunneen,L. Presuppositions and Linguistic Context/ Kartunneen,L.-London: Longman,-1974.-p.378
5. Eco, Umberto. The Role of the Reader/ Eco, Umberto.- Indiana University Press,-1979.-p.214
6. Dijk, Teun A. van 1985 Semantic Discourse Analysis/ Dijk, Teun A. van- London: Academic Press,- 1989.- p. 235

РЕЗЮМЕ

ПРОБЛЕМА ФОНОВЫХ ЗНАНИЙ В ТЕКСТОВОЙ ПРАГМАТИКЕ

Мусави С. Э.

Азербайджанский университет языков

Понятие «знания» имеет широкую и сложную характеристику. Это понятие можно рассматривать как совокупность умственных представлений, происходящих в человеческом разуме. Виды знаний можно разделить на 2 большие группы:

- 1.Лингвистическое знание
- 2.Нелингвистическое знание

Нелингвистическое знание, которое относится ко второй группе, можно обозначить термином «фонового знания». В правильном понимании текста «фоновое знание» играет важную роль. С формальной точки зрения значение текста существует в определенных лингвистических элементах и понимается с помощью явных лексических, грамматических и стилистических средств лицом, который принимает данный текст. Однако для того, чтобы полностью и ясно передать скрытое значение, которое имеет в виду создатель текста, использование обозначенных нами лингвистических средств недостаточно, и получателю полностью становится неясно, потому что любой созданный адресантом текст является продуктом скрытого понимания, опирающегося на предположение участников дискурса, которые не встречают какие-либо ограничения в понимании значения текста благодаря фоновому знанию в рамках определенной культуры. Таким образом, обозначенный выше данный фактор создаёт возможность для участников дискурса выразить определенную информацию опосредованным путём.

Ключевые слова: структура знания, текст, pragmatika, фоновое знание, дискурс, контекст

SUMMARY

THE PROBLEM OF BACKGROUND KNOWLEDGE IN TEXT PRAGMATICS

Mousavi S.E.

Azerbaijan University of Languages

The term “knowledge” has a complex and wide characteristics. It can be regarded as a whole of some mental representations occurring in the human mind. We can divide the types of knowledge into two groups:

- 1) Linguistic knowledge
- 2) Non-linguistic knowledge

The second group can also be called as “background knowledge”. Background knowledge plays an important role for the interpretation of the text. Normally the meaning of text exists in the relevant linguistic elements and can be understood by a receiver by means of explicit grammatical, lexical, and stylistic devices. But implicit meaning the sender intend is not fully explicated in these noted representations. Because any text by a sender is a product of an invisible compromise based on the assumption of discourse participants who don't experience any difficulty in understanding thanks to the background knowledge within certain culture. Thus it helps the discourse participants to express certain part of information in an implicit way.

Keywords: *knowledge structure, text, pragmatics, background knowledge, discourse, context*

NITQ MƏDƏNİYYƏTİ UĞURLU PEDAQOJİ FƏALİYYƏTİN ƏSASI KİMİ

Allahverdiyeva Leyla Nəsib qızı

Sumqayıt Dövlət Universiteti, Sumqayıt, Azərbaycan

lela_leyla@mail.ru

Açar sözər: nitq mədəniyyəti, müəllim, pedaqoji səriştalılık, müəllim nitqi, ifadəlilik.

Müəllimin möharotinin tərkib hissələrindən biri də onun nitq mədəniyyətidir. Kimin nitq mədəniyyətinə, ceteris paribus - bilik və metodik bacarıq səviyyəsinə sahib olması - tərbiyə işində böyük uğurlar qazanır. “Har bir məqsəd üçün vəsitələr var, bu, linqvistik vəsitələr mədəni cəmiyyətin şüarı olmalıdır” [3] Müəllimin nitq mədəniyyətinin tərkib hissələri:

- 1.Dilin qrammatik qaydalarını bilmək
- 2.Təqdimatın sadəliyi və aydınlığı
3. Ekspressivlik:
 - a) intonasiya və tonallığı
 - b) nitqin tempi, pauzalar
 - c) səs dinamikası
 - d) lügət zənginliyi
 - e) obrazlı nitq
 - e) diksiya
4. Sözlərin düzgün tələffüzü: